



# Güneydən səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz öünüə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımıza da tanış edirik.

## PƏRVİN ETİSAMİ



Pərvin Rəxşəndə Etisami 1906-cı ildə Təbrizdə zəngin bir ailədə dünyaya göz açıb. İbtidai və orta təhsilini xüsusi müəllimlərdən, eləcə də Təbrizin görkəmli ziyalısı, şair və tərcüməçi olan atası Yusif Etisamüll-mülkdən alıb. Anası dövrünün məşhur şairi olan Şuri təxəllüsü Mirzə Əbülhüseyn xanın qızı idi. Fars, ərəb və fransız dillərini atasından, ingiliscəni isə amerikalıların Tehran-dakı qız mədrəsəsində öyrənib. Şeir və ədəbiyyatla hələ uşaqlıq çağlarından maraqlanmağa başlayıb.

Pərvin Etisami 1934-cü ildə əmisi oğlu Fəzlullah Etisami ilə ailə həyatı qurub, lakin iki ay yarımdan sonra atası evinə qayıdır. Bundan sonra ömrünün sonundak bir daha ailə qurmayıb. "Sərxoş, lakin agah" adlı romantik şeirlər məcməsinin, həmçinin qəzəl, məsnəvi və didaktik şeirlərindən ibarət "Divan"ının çapından sonra böyük oxucu sevgisi qazanıb.

Poetik yaradıcılığı ilə İranda böyük şöhrət qazanmış Pərvin Etisami 1941-ci ildə gənc yaşlarında dünyasını dəyişib. Qum şəhərində atasının məzarının yanında dəfn olunub.

## Şah və yetim uşaq

Bir küçədən keçirdi cəlalilə şəhriyar,  
Hay-küy ucaldı, oldu o gün şənlək aşkar.

Verdi sual, dağlı yetim öz hamaşına,  
Bu göz qamaşdırın nədi şahın tacında var?

Verdi cavab: Bilmirəm, ancaq eşitmışəm.  
Ən qiymətli incidir, başa qoymuş o bəxtiyar.

Getdi qabağa bir qarı övret, dedi bele:  
Göz yaşıdır, ürək qanıdır, olsun huşıyar.

Bu qurd ki, bizlərə tanış olmuş bir öm(ü)rdür,  
Daim fəlakətə sürünü eyləyib düçar.

Arif ki yiğdi sərvətü dövlət, haramıdır,  
Bir şah ki, mülk, alverində, etmə etibar.

Diqqətlə gör yetimlərin qanlı göz yaşın,  
Bir gövhərin parıldamağın anla kim əyyar.

Pərvin, yalan deyənlərə düz söz, nə bəhrəsi,  
Kimsidir ki, düz danışmağına etsin iftخار?

## MƏHƏMMƏDTƏĞİ ZEHTABİ



1923-cü ildə Təbriz yaxınlığında Şəbistər qəsəbəsində dünyaya gəlib. İbtidai təhsilə kənd məktəbinde başlayıb, lakin iki il sonra ailə vəziyyəti ilə bağlı təhsildən ayrılib və təhsilini Təbrizde davam etdirib. Burada əvvəl "Füyuzat", sonra isə "Firdovsi" adına məktəbin ədəbi şöbəsini bitirib müəllimlik etə də, ali məktəbdə təhsil almaq fikrindən daşınmayıb. Təbrizdə Hacı Yusif Şürən təşkil etdiyi xüsusi siniflərdə ərbəcə və katoliklər kilsəsində Müsyö Jozef Qvinderin sinfində fransızcanı yaxşı öyrənir. Ana dili ilə yanaşı, fars, ərəb, fransız, sonralar mühacirət dövründə isə rus dilini öyrənib.

1946-cı ildə Milli Hökumət dönməndə açılan Təbriz Universitetinin ilk tələbələrindən olub.

1971-ci ildə İraqa köçüb və Bağdad Universitetində qədim türk və fars dilini tədris edib. Burada elmi nailiyyətləri nəzərə alınaraq professor elmi dərəcəsinə layiq görüllər. Əsərləri İran, Azərbaycan, İraq, Türkiye, Almaniya və digər ölkələrdə dərc olunub. Təkçə dilçiliklə bağlı 6 kitabı nəşr edilib. 1976-cı ildə Almaniyada çap olunan "Iran türkərinin sərfi" kitabı ona böyük nüfuz qazandırib.

1998-ci ildə Təbriz yaxınlığında Şəbistər şəhərində evində ölmüş halda tapılıb. Onun adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətlər siyahısında dərc edilib.

## Ceyran və Qurbağa

Ovçu tərefindən izlənen Ceyran ox kimi qaçı, sanki uçurdu. Candan da şirin görəsən dünyada şey var? Can qorxusu olsa, uçacaq yel tək ayaqlar. Bataqlıq qırğında uyuyan Qurbağa, başını sudan çıxardaraq dedi:

- Ay Ceyran qardaş, bir az yavaş, görüsək, dərdləşək, nə tələsirsən, ay qəşəng, darixmışam, yalnızlıqladan bixmişəm. Dayan bir dərdləşək, aylıslın könül, dərdimi söyləyim, sən də bir az gül.

- Danişdırma, ovçu izimdədir, gücüm dizimdə, ölüm ardımca çapır qaçaraq, nə danişmaq, - Ceyran cavab verincə Qurbağa ah çəkərək:

- Əli qurusun o ovçunun ki, men ceyranı və sən Ceyrəni haqlaya və ya oxlaya! - dedi.

Ceyran duruxaraq, öz-özüne:

- Onun oxu qanımı alır, bunun sözü canımı - dedi və qəlbində ağlayaraq:

- Hay-hay, mənəmmi ona, ya odur mənə tay - dedi və dayanmadan getdi, axan ulduzlar kimi yamacda gözdən itdi.

**Esmira Fuad**